

"RAZILAŞDIRILMIŞDIR":



"TƏSDİQ EDİLMİŞDİR":

"Meqa Sığorta"

Açıq Səhmdar Cəmiyyəti



Bax direktor

Əliya Hiyev

"29 " mart 2024-cü il

İdarə Heyətinin sədri

Uğur İbrahimli

"20 " fevral 2024-cü il

FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI

**I Fəsil
Ümumi müddəəalar**

Maddə 1. Əsas anlayışlar

Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Siğorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:

- **Siğortaçı** - Qanun əsasında siğorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, siğorta müqaviləsində nəzərdə tutulan siğorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olmuş qaydada siğorta ödənişini vermək öhdəliyi daşıyan siğorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;
- **Siğortalı** - siğorta haqqı ödəyən, siğorta obyektinin siğorta etdirilməsində siğorta marağı olan siğorta müqaviləsinin tərəfi;
- **Siğorta olunan** - Siğorta müqaviləsi əsasında əmlak mənafeləri siğortalanan şəxs; Əgər siğorta müqaviləsində başqa Siğorta olunan göstəriləməmişdərsə, Siğortalı eyni zamanda Siğorta olunan hesab olunur.
- **Faydalanan şəxs** - Siğorta müqaviləsinə uyğun olaraq siğorta ödənişi verilməli olan şəxslər; Siğorta müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdır, Siğortalı və (və ya) Siğorta olunan Faydalanan şəxs sayılır;
- **Siğorta obyekti** - Siğorta olunanın həyatı, sağlamlığı və əmək qabiliyyəti ilə bağlı Siğortalının qanuna zidd olmayan əmlak mənafeləri;
- **Siğorta hadisəsi** - qanunvericiliyə və ya Siğorta müqaviləsinə görə siğorta ödənişinin Siğortalıya, Siğorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
- **Siğorta müddəti** - siğorta risklərinin siğortalandığı müddət;
- **Siğorta məbləği** - siğortalanmış risklər üzrə Siğortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
- **Siğorta tarifi** - siğorta haqqının hesablanması üçün müəyyən edilən faiz dərəcəsi;
- **Siğorta haqqı** - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində Siğorta müqaviləsində nəzərdə tutulan qaydada Siğortalının Siğortaçuya ödəməli olduğu pul məbləği;
- **Siğorta ödənişi** - siğorta hadisəsi baş verdiğdə Siğorta müqaviləsinə uyğun olaraq Siğortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
- **Mühüm şərtlər** - Siğorta müqaviləsində, yaxud Siğorta şəhadətnaməsində göstərilmiş və Siğortalı tərəfindən yerinə yetirilməməsi Siğortaçının siğorta ödənişi verməkdən imtina etməsi və ya Siğorta müqaviləsini, yaxud Siğorta şəhadətnaməsini ləğv və ya xitam etməsi üçün əsas olan şərtlər;
- **Siğortanın ərazisi** - siğorta təminatının qüvvədə olduğu ərazi;
- **Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi** - vaxt keçidkə tam bərpa oluna bilən, ümumi əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi;
- **Ümumi əmək qabiliyyətinin daimi itirilməsi** (əllilik) - bədbəxt hadisə baş verəndən müəyyən vaxt keçidkən sonra tam bərpa oluna bilməyən, ümumi əmək qabiliyyətinin tam və ya qismən itirilməsi.

Maddə 2. Siğorta predmeti

Bu Qaydalara əsasən siğorta predmeti Siğorta olunanların həyatı, sağlamlığı və əmək qabiliyyətidir.

Maddə 3. Siğorta sinfi

Bu Qaydalara əsasən təqdim olunan siğorta növü fərdi qəza siğortası sinfinə aiddir.

**II Fəsil
Siğorta təminatı**

Maddə 4. Siğorta riskləri

- 4.1. Siğortaçı ilə Siğortalı razılığa gəlirlər ki, əgər siğortanın qüvvədə olduğu müddət ərzində bu Qaydaların istisnaların qüvvəsi altına düşməyən fərdi qəza hadisəsinin təsiri nəticəsində Siğorta olunanın həyat və sağlamlığına ziyan dəyərsə və ya o, həlak olarsa, Siğortaçı Siğorta olunana və ya onun qanuni vərasələrinə Siğorta müqaviləsində nəzərdə tutulan siğorta məbləği çərçivəsində siğorta ödənişi verəcək.
- 4.2. Bu siğorta Siğorta olunanın həyat və sağlamlığına aşağıdakı ziyanın dəyməsinə səbəb olan fərdi qəzalara qarşı təminat verir:
 - 4.2.1. Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
 - 4.2.2. Ümumi əmək qabiliyyətinin daimi itirilməsi;
 - 4.2.3. Ölüm.

Maddə 5. Fərdi qəza

- 5.1. "Fərdi qəza" siğortası dedikdə siğorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi, yaxud peşə əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığına başqa cür xəsarət dəydiqdə, müqavilədə müəyyən edilən məbləğdə, həmçinin siğorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında ona siğorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan siğorta sinifi başa düşülür.
- 5.2. Xəstəlik, patalogiya və digər daxili səbəblər fərdi qəzalara aid edilmir.

Maddə 6. Siğorta təminatına məhdudiyyətlər

Aşağıdakı şəxslər siğorta təminatından istisna olunurlar:

- 6.1. I və II qrup əllillər;
- 6.2. Siğorta müqaviləsi bağlanan zaman yaşı 16-dan az və ya 65-dən çox olan şəxslər;
- 6.3. Narkoloji, psixonevroloji, vərəməqarşı, dəri-venereoloji dispanserlərdə uçota durmuş şəxslər;
- 6.4. Siğorta hadisəsi baş verdiyi zaman narkotik maddələrin, spirtli içkilərin və ya hər hansı zəhərləyici maddələrin təsiri altında olan şəxslər;
- 6.5. Onkoloji xəstələr, ürək-damar çatışmamazlığı olan xəstələr, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) ilə xəstələnmış şəxslər, immun çatışmazlığı virusuna (İCV) yoluxmuş şəxslər;
- 6.6. Siğorta müqaviləsi bağlanan zaman psixi xəstəliyi olan şəxslər (əqli zəiflik, epilepsiya və sinir sisteminin digər pozuntuları).

Maddə 7. Siğorta risklərindən istisnalar

- 7.1. Bu siğorta aşağıdakı hadisə və halların təsirinin nəticəsi olaraq Siğorta olunanın həyat və sağlamlığına dəyən ziyana qarşı təminat vermir:
- 7.1.2. Spirtli içkilərin, iflicin, epileptik tutmanın, Siğorta olunanın bütün bədəninə təsir edən qicolmanın digər növlərinin təsiri və ya Siğorta clunanın psixi pozuntuları və ya huşunu itirməsi nəticəsində baş verən fərdi qəzalar. Bu istisna səhhətin belə pozulması hallarının və ya epilepsik tutmanın bu siğorta müqaviləsi ilə təminat verilən fərdi qəza hadisəsinin nəticəsində baş verməsi hallarında tətbiq edilmir.
- 7.1.3. Siğorta olunanın qəsdən cinayət əməlini törətməsi və ya törətmək cəhdini nəticəsində baş verən fərdi qəzalar;
- 7.1.4. Bilavasitə və ya dolayı yolla hərbi əməliyyatlar, vətəndaş müharibəsi və digər hərbi tədbirlərlə bağlı baş verən fərdi qəzalar;
- 7.1.5. Siğorta olunanın belə iğtişaşları təşkil edən şəxslərin tərəfindən çıxış etməsi şərtlə daxili iğtişaşların səbəb olduğu fərdi qəzalar;
- 7.1.6. Aşağıdakı hallar nəticəsində siğorta olunanla bağlı baş verən fərdi qəza hadisələri:
- a) Mühərriksiz uçuş vasitəsindən, mühərrikli deltaplandan, səsdən daha sürətlə hərəkət edən təyyarədən, kosmik uçuş vasitələrindən istifadə, həmçinin paraşütlə tullanma;
 - b) Siğorta olunanın təyyarəçi və ya uçuş aparatında heyət üzvü, həmçinin sərnişin olması;
 - c) Uçuş vasitələrindən istifadə etməklə işlərin görülməsi;
- 7.1.7. Yüksək sürətin əldə edilməsi üçün nəqliyyat vasitəsindən təlim məqsədi ilə istifadə edilməsi hallarında nəqliyyat vasitəsinin sərnişini kimi idman tədbirlərində iştirak etməsi zamanı Siğorta olunanla baş verən fərdi qəzalar;
- 7.1.8. Nüvə enerjisindən istifadə ilə bilavasitə və ya dolayı yolla əlaqəli olan fərdi qəzalar;
- 7.1.9. Şüalanmanın səbəb olduğu səhhətin pozulması halları;
- 7.1.10. Siğorta olunanın özünün öz üzərində və ya Siğortalının təlimatı ilə hər hansı digər şəxsin Siğortalıya tətbiq etdiyi terapevtik və ya təcili müayinə metodlarının tətbiqi nəticəsində Siğorta olunanın səhhətinə ziyan dəyməsi;
Lakin terapevtik və ya təcili müayinə, həmçinin rentgen diaqnostikasına zərurət, bu siğorta müqaviləsi ilə təminat verilən siğorta hadisəsindən irəli gəlirsə, siğorta təminatı öz qüvvəsini saxlamış sayılır.
- 7.1.11. İnfeksiya;
Lakin siğorta təminatı, Siğorta olunanın bu Siğorta müqaviləsi ilə təminat verilən fərdi qəza hadisəsinin nəticəsində infeksiyaya yoluxması halında öz qüvvəsini saxlayır. Özü-özlüyündə ciddi zədələnmiş klinik əlamətləri olmayan, lakin xəstəlik törədicilərinin orqanizmə dərhal və ya müəyyən müddətdən sonra daxil olmasına şərait yaradan dəri qatının və ya selikli qışanın zədələnməsi halları fərdi qəza hadisəsinin nəticəsində baş verən zədələnməyə aid edilmir.
- 7.1.12. Sərt və ya maye şəkilli cisimlərin udulması nəticəsində yaranan zəhərlənmə;
- 7.1.13. Qarın yırtığı:
Qarın yırtığının siğorta müqaviləsi ilə təminat verilən siğorta hadisəsinin səbəb olduğu xarici fiziki təsirin nəticəsində baş verməsi hallarında siğorta təminatı öz qüvvəsini saxlamaqda davam edir.
- 7.1.14. Bağların zədələnməsi, həmçinin daxili qansızma və ya beyinə qansızması.
Səhhətin belə pozulmasının əsas səbəblərinin bu siğorta müqaviləsi ilə təminat verilən siğorta hadisəsinin olması halında siğorta təminatı öz qüvvəsini saxlamaqda davam edir.

- 7.1.15. Səbəbi baş vermiş hadisədən asılı olmayaraq yaranan psixi pozuntular;
- 7.1.16. Hər hansı növdən olan xəstəlik;
- 7.1.17. Siğorta olunanın və ya faydalanan şəxsin siğorta hadisəsinin baş verməsinə yönələn qərəzli hərəkətləri;
- 7.1.18. Nüvə partlayışının təsiri, radiasiya və radioaktiv partlayışının təsiri, radiasiya və radioaktiv şüalanma;
- 7.1.19. Müharibə, hər cür xalq iqtisadçıları, qiyam və tətillər;
- 7.1.20. Siğorta olunanın spirtli içkilərin, narkotik və ya zəhərli maddələrin təsiri altında olması;
- 7.1.21. İdarə edilməsi üçün xüsusi icazə tələb olunan nəqliyyat vasitəsinin belə icazə olmadan Siğorta olunan tərəfindən idarə edilməsi;
- 7.1.22. Siğorta olunanın da içerisinde olduğu nəqliyyat vasitəsinin idarəsinə sürücülük vəsiqəsi olmayan və ya spirtli içkilərin, narkotik və ya zəhərli maddələrin təsiri altında olan şəxsə verməsi;
- 7.1.23. Siğortalının və ya Siğorta olunanın fərdi qəzanın meydana gəlməsinə birbaşa və ya dolayı yolla səbəb olan cinayət tərkibli əməl törətməsi və ya törətmək cəhdididir;
- 7.1.24. Psixi və ya ağır əsəb pozuntuları, hipertoniya xəstəliyi (insult) epileptik ürəkkeçmələr (tutmalar);
- 7.1.25. Sunami, zəlzələ və ya vulkan püşkürməsi;
- 7.1.26. Zöhrəvi xəstəliklər, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və immun çatışmazlığı virusu (İÇV) ilə əlaqədar meydana gələn bütün xəstəliklər;
- 7.1.27. Hamiləlik və ya doğuş;
- 7.1.28. Siğorta olunanın qəsdən özünü təhlükəyə məruz qoyması (insan həyatını xilas etmək cəhdidə istisna olmaqla), qəsdən özünə xəsarət yetirməsi, intihar və ya ona cəhd etməsi və ya tibbi məsləhətə riayət etməməsi;
- 7.1.29. Siğorta olunanın hər hansı yolla zəhərlənməsi;
- 7.2. Əgər Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdır, bu siğorta həmçinin aşağıdakılardan səbəb olduğu ölüm və ya bədən xəsarəti hallarını əhatə etmir:
- 7.2.1. Ov, alpinizm, planerizm, speleologiya (maralları öyrənməklə əlaqədar elm), paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, reqbi, polo, döyüş sənətləri, motosiklet və at sürmə, su xızık, hər hansı idman yarışlarında iştirak və ya belə yarışlara hazırlıq məşqlərində, həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan məşğulliyət.

Maddə 8. Siğortanın ərazisi

- 8.1. Bu Qaydalar əsasında verilən siğorta təminatı siğorta müqaviləsində göstərilmiş ərazi hüdudlarında baş verən fərdi qəzaları əhatə edir.
- 8.2. Siğorta müqaviləsində siğorta təminatının qüvvədə olduğu ərazi göstərilmədikdə siğorta təminatı yalnız Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

III Fəsil Tərəflərin hüquq və vəzifələri

Maddə 9. Siğortaçının hüquqları

- 9.1. Siğortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
- 9.2. Siğortalının siğortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi siğorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
- 9.3. Qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Maddə 10. Siğortaçının vəzifələri

- 10.1. Siğortalıya bu Qaydalar əlavə edilmiş siğorta şəhadətnaməsi vermək;
- 10.2. Siğorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
- 10.3. Qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Maddə 11. Siğortalının hüquqları

- 11.1. Siğorta müqaviləsi bağlanarkən siğortalı siğortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;
- 11.2. Siğorta şəhadətnaməsi itdiyi halda siğortaçıdan onun dublikatını almaq;
- 11.3. Siğorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə siğortaçıdan izahatlar almaq;
- 11.4. Siğorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
- 11.5. Qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

Maddə 12. Siğortalının vəzifələri

- 12.1. Siğortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;
- 12.2. Siğorta haqqını siğorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
- 12.3. Siğortaçını siğorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;

- 12.4. Sığorta müqaviləsi bağlanarken sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçiya məlumat vermək;
- 12.5. Qanunla və bu Qaydalarla nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

IV Fəsil Sığorta məbləği və sığorta haqqı

Maddə 13. Sığorta məbləği

- 13.1. Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğle ifadə olunan son həddidir. Sığorta məbləği Sığortaçı tərəfindən Sığortalı ilə razılışma əsasında müəyyən edilir və Sığorta müqaviləsində (şəhadətnaməsində) göstərilir.
- 13.2. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta məbləği bu sığortanın qüvvədə olduğu müddət ərzində baş verən bütün sığorta hadisələri üzrə verilə biləcək sığorta ödənişinin maksimum məbləğini müəyyən edir.

Maddə 14. Sığorta haqqının hesablanması

- 14.1. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) ilə müəyyən edilir.
- 14.2. Sığorta haqqının həcmi Sığorta müqaviləsi bağlandığı an qüvvədə olan və sığorta məbləği əsasında müəyyən edilən sığorta tariflərinə uyğun olaraq müəyyənləşdirilir.

Maddə 15. Sığorta haqqının ödənilməsi

Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası sığorta müqaviləsi ilə hesablanır və həyata keçirilir.

Maddə 16. Sığorta haqqının vaxtında ödənilməməsi

- 16.1. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilməldikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 16.2-ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
- 16.2. Hər bir halda sığorta haqqı və ya onun razılışdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayıaraq ödənilməlidir.

Maddə 17. Sığorta müqaviləsinin bağlanması qaydası

- 17.1. Bu Qaydalara əsasən Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
- 17.2. Sığortaçının tələbi ilə sığorta müqaviləsini bağlamaqdan ötrü Sığortalı özünə məlum olan, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olmuş formada yazılı ərizəni dolduraraq Sığortaçiya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinə əlavə olunur və onun tərkib hissəsi hesab edilir.
- 17.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
 - 17.3.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;
 - 17.3.2. Sığorta olunanların soyadı, adı, atasının adı, doğum tarixi, ünvanı və telefon nömrəsi;
 - 17.3.3. Riskin dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün lazım olan digər məlumatlar.
- 17.4. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:
 - 17.4.1. Tərəflərin bu Qaydalar əsasında Sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
 - 17.4.2. Bu Qaydalar ilə Sığortalının razi olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona Sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
- 17.5. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan, habelə Sığortaçının yazılı surətdə tələb etdiyi və sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçiya məlumat verməlidir.
- 17.6. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
- 17.7. Sığorta obyekti bir neçə sığortaçında sığortalandığı halda, Sığortaçılardan Sığortalı qarşısında birgə məsuliyyət daşıyırlar.

Maddə 18. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası

- 18.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
- 18.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
 - 18.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
 - 18.2.2. Qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, Sığortalı fiziki şəxs ölükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda;

- 18.2.3. Siğorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və siğorta riskinin mövcudluğu, səbəbi siğorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
 - 18.2.4. Siğortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
 - 18.2.5. Siğorta marağı artıq mövcud olmadıqda;
 - 18.2.6. Sığortalı siğorta haqqını Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
 - 18.2.7. Sığortalı və ya Siğortaçı siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdiqdə;
 - 18.2.8. Qanunvericiliğdə müəyyən edilmiş digər hallarda.
- 18.3. Siğorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirse, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdır, məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.

Maddə 19. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə

- 19.1. Bu Qaydaların 18.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas olan şərait yarandıqda, 19.2-ci bənd nəzərə alınmaqla Sığorta müqaviləsinə xitam verilməsində maraqlı olan təraf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
- 19.2. Bu qaydaların 18.2.7-ci bəndinə uyğun olaraq Sığortalının və ya Siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 (altış) gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl), tələbinə əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin xitam tarixini özündə əks etdirməklə Sığortalının və ya Siğortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən xitam edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılacaq.

Maddə 20. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

- 20.1. Sığorta müqaviləsinə (qrup halında siğorta zamanı həm də müqaviləyə hər hansı bir siğorta predmetinə münasibətdə) siğortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, Sığortaçı həmin müqavilə üzrə (qrup halında siğorta zamanı isə müqavilənin hər hansı siğorta predmeti ilə bağlı siğorta haqqına mütənasib olan) siğorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxməqla həmin müddət üçün siğorta haqlarını ona qaytarır. Sığortalının siğorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi siğortaçının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdır, siğortaçı siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarını) bütünlükə siğortalıya qaytarır.
- 20.2. Sığorta müqaviləsinə (qrup halında siğorta zamanı, həm də müqaviləyə hər hansı bir siğorta predmetinə münasibətdə) siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarını) bütünlükə siğortalıya qaytarır; əgər bu tələb siğortalının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, siğortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxməqla, müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarını) qaytarır.
- 20.3. Sığorta müqaviləsinə (qrup halında siğorta zamanı həm də müqaviləyə hər hansı bir siğorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək siğortaçı tərəfindən siğortalıya ödənilmiş siğorta haqqına (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarına) bərabər və ya ondan çox miqdarda siğorta ödənişi verilmişdirse, siğorta haqqı (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğortalı haqları) siğortalıya qaytarılmır.
- 20.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş siğorta haqqından (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarından) az miqdarda siğorta ödənişi verilmişdirse, həmin siğorta haqqı məbləği ilə siğorta ödənişi məbləği arasındaki fərq miqdardında siğorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 20.1-ci və 20.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
- 20.5. Sığorta müqaviləsi üzrə siğorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış siğorta haqqını və ya hər hansı minimal və (və ya) depozit siğorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.

Maddə 21. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması

Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ bilərlər.

Maddə 22. Sığorta müqaviləsinin qüvvəyə minməsi

Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdır, Sığorta müqaviləsi siğorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.

Maddə 23. Siğorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri

- 23.1. Siğortalı siğorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Siğortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən siğorta riskinin artması ilə bağlı bütün hallar barədə Siğortaçaya məlumat verməlidir.
- 23.2. Siğorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı alıqdan sonra Siğortaçı:
 - 23.2.1. Siğorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
 - 23.2.2. Əlavə siğorta haqqının ödənilməsini tələb edə bilər;
 - 23.2.3. Bu şərait yarandıqdan sonra Siğorta müqaviləsinə xitam verə bilər.

Maddə 24. Mühüm şərtlər

- 24.1. Siğorta müqaviləsində Mühüm şərtlər müəyyən oluna bilər.
- 24.2. Siğortalı və ya Siğorta olunan tərəfindən belə şərtlərin yerinə yetirilməsi Siğortaçının siğorta ödənişini verməkdən imtina etməsi və ya siğorta müqaviləsinə xitam vermək üçün əsas sayılır.

Maddə 25. Siğorta müqaviləsinin müddəti

- 25.1. Siğorta müqaviləsi müəyyən müddətə bağlanılır.
- 25.2. Bu siğorta yalnız Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən siğorta hadisələri üçün təminat verir.

**V Fəsil
Siğorta hadisəsi zamanı ediləcək hərəkətlər****Maddə 26. Siğorta hadisəsi baş verdikdə Siğortalının vəzifələri**

- 26.1. Bu Qaydalar əsasında bağlanmış Siğorta müqaviləsi üzrə siğorta hadisəsinin baş verməsi barədə Siğortalı və ya Siğorta olunan şəxs, yaxud Faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində Siğortaçaya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
- 26.2. Siğorta müqaviləsində, yaxud şəhadətnaməsində siğorta hadisəsinin baş verməsi barədə məlumat verməyin müddəti və (və yaxud) metodu göstərilmişdir, bu, müəyyən olunmuş müddətdə və həmin metodla həyata keçirilməlidir.
- 26.3. Siğortalı siğorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) siğorta ödənişinin həcmiin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Siğortaçaya təqdim etməlidir.
- 26.4. Siğortalı Siğortaçaya arasdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmi müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz tanış olmaq imkanını verməlidir.
- 26.5. Siğortalıya, Siğorta olunana və ya Faydalanan şəxsə siğorta ödənişi verildikdən sonra Siğortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Siğortalını siğorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, Siğortalı üçüncü şəxslərdən vəsaitləri alıqdan sonra və ya yuxarıda qeyd olunan şərait yarandıqdan sonra 5 (beş) iş günü ərzində müvafiq məbləği geri qaytarmalıdır.

Maddə 27. Ziyanın qarşısının alınması və həcmimin azaldılması

Bu siğorta ilə əhatə olunmasından asılı olmayaraq, Siğortalı və ya Siğorta olunan artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün aqlabatan və zəruri tədbirləri görməyə, o cümlədən tibbi yardım üçün müraciət etməyə və yardım göstərən həkimin bütün tövsiyyələrini yerinə yetirməyə borcludur. Siğortalının və ya Siğorta olunanın belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə siğorta təminatı verilmir. Belə tədbirlər həyata keçirilərkən Siğortalı və Siğorta olunan Siğortaçının verdiyi bütün təlimatları yerinə yetirməyə borcludurlar.

Maddə 28. Siğortaçı tərəfindən nəzarət

- 28.1. Siğortalı siğorta hadisəsinə aid bütün sənədləri və məlumatı Siğortaçaya təqdim etmək, həcmiin siğorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
- 28.2. Siğortaçının Siğorta olunanı əlavə tibbi müayinədən keçirmək hüququ vardır.

Maddə 29. Siğorta hadisəsinin sübut olunması

Siğorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu ziyanın həcmiini sübut etmək Siğortalının vəzifəsidir.

VI Fəsil**Siğorta ödənişi****Maddə 30. Siğorta ödənişinin həcmi**

30.1. Sığorta ödənişinin həcmi fərdi qəza hadisəsi nəticəsində alınan xəsarətin ağırlığından asılı olmaqla sığorta məbləğinin aşağıdakı faizlərini təşkil edir:

30.1.1. ölüm - 100 %;

30.1.2. ümumi əmək qabiliyyətinin daimi itirilməsi:

Variant A. Aşağıdakı əllilik qrupları üzrə:

I qrup əllilik - 80%

II qrup əllilik - 60%

III qrup əllilik - 40%

Variant B. Aşağıdakı sığorta ödənişləri cədvəli əsasında:

ƏLLİLK	Sığorta ödənişləri cəmi, Sığorta məbləğinin faiz nisbatində
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi	100
Tam müalicə olunmaz psixoz	100
Hər iki qolun və ya hər iki əlin itirilməsi	100
Hər iki qulağın travma mənşəyi ilə tam karlığını	100
Aşağı çənənin çıxardılması	100
Nitqin tam itirilməsi	100
Bir qolun və bir ayağın tam itirilməsi	100
Bir qolun və bir ayaq pəncəsinin tam itirilməsi	100
Bir əlin və bir ayaq pəncəsinin tam itirilməsi	100
Bir əlin və bir ayağın tam itirilməsi	100
Hər iki ayağın tam itirilməsi	100
Hər iki ayaq pəncəsinin tam itirilməsi	100
BAŞ	
Kəllə sümüyünün bütün qalınlığı boyu zədələnməsi:	
- ən azı 6 sm ² olan səth	60
- 3 sm ² - dən 6 sm ² - dək olan səth	30
- 3 sm ² - dən az olan səth	20
Aşağı çənənin qismən, qalxan hissənin bütünlükdə və ya yuxarı çənə sümüyünün yarısının çıxardılması	40
Bir gözün tam itirilməsi	40

Bir qulağın tam karlığı

30

YUXARI ƏTRAFLAR

	Sağ	Sol
Bir qolun və ya bir əlin itirilməsi	60	50
Qol sümük maddəsinin əsaslı zədələnməsi (müəyyənləşdirilmiş və müalicə olunmaz zədələnmə)	50	40
Yuxarı ətrafların tam iflici (sinirlərin müalicə olunmaz zədələnməsi)	65	55
Dolanan sinirin tam iflici	20	15
Bazunun anikolozu	40	30
Əlverişli vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu (düz bucaqdan 15 dərəcə aralı)	25	20
Əlverişsiz vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu	40	35
İki bazu ölü sümük maddəsinin əsaslı itirilməsi (müəyyənləşdirilmiş və müalicə olunmaz zədələnmə)	40	30
Orta sinirin tam iflici	45	35
Bağlama yerində mil sinirinin tam iflici	40	35
Bazu ölüünün mil sinirinin tam iflici	30	25
Əlin mil sinirinin tam iflici	20	15
Dirsək sinirinin tam iflici	30	25
Biləyin əlverişli vəziyyətdə fiksə edilərək ankilozu (düz və əlin üstü vəziyyətdə)	20	15
Biləyin əlverişsiz vəziyyətdə fiksə edilərək ankilozu (bükmə və deformasiyalı açma və ya çevrilmiş vəziyyətdə) Baş barmağın tam itirilməsi	30	25
Baş barmağın qismən itirilməsi (dırnaq falanqası)	20	15
Baş barmağın tam ankilozu	10	5
Şəhadət barmağının tam amputasiyası	20	15

Şəhadət barmağının iki barmaq sümüyünün tam itirilməsi	10	8
Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi	5	3
Baş barmağın və şəhadət barmağının eyni zamanda amputasiyası	35	25
Şəhadət barmağından savayı baş barmağın və digər barmağın tam itirilməsi	25	20
Baş və şəhadət barmağından savayı iki barmağın tam itirilməsi	12	8
Baş və şəhadət barmağından savayı üç barmağın tam itirilməsi	20	15
Baş barmaq daxil olmaqla dörd barmağın itirilməsi	45	40
Baş barmaqdan savayı dörd barmağın itirilməsi	40	35
Orta barmağın tam itirilməsi	10	8
Baş və şəhadət barmaqlarından savayı bir barmağın tam itirilməsi	7	3

AŞAĞI ƏTRAFLAR

Omabanın (yuxarı hissəsinin) tam itirilməsi	60
Omabanın (aşağı hissəsinin) və ayağın tam itirilməsi	50
Ayaq pəncəsinin tam itirilməsi (baldır ayaq barmağının disartikulyasiyası (parçalara bölünməsi))	45
Ayaq pəncəsinin qismən itirilməsi Topuqaltı sümüyün disartikulyasiyası (parçalara bölünməsi)	40
Ayaq pəncəsinin qismən itirilməsi (orta ayaq dırnağının disartikulyasiyası (parçalara bölünməsi))	35
Ayaq pəncəsinin qismən itirilməsi (ayaq darağı-ayaq dırnağı arxasının disartikulyasiyası (parçalara bölünməsi))	30
Aşağı ətrafların tam iflici (sinirlərin müalicə olunmaz zədələnməsi)	60
Xarici dizaltı sinirin tam iflici	30
Daxili dizaltı sinirin tam iflici	20
İki sinirin tam iflici (xarici dizaltı sinirin və daxili dizaltı sinirin tam iflici)	40
Omabanın yan hissəsinin ankilozu	40

Dizin anki洛zu	20
Omabanın və ya hər iki ayaq sümüklərinin sümük maddəsini itirilməsi (müalicə olunmaz hal)	60
Diz qapağının sümük maddəsinin itirilməsi və bununla bağlı fraqmentlərin əsaslı ayrılması və ayağın uzadılması (daraltılması) zamanı hərəkətlərin məhdudlaşması	40
Diz qapağının itirilməsi, hərəkətlərin saxlanması şərti ilə	20
Aşağı ətrafların ən azı 5 sm qısaldılması	30
Aşağı ətrafların 3 sm-dən 5 sm-ə dək qısaldılması	20
Aşağı ətrafların 1 sm-dən 3-sm-dək qısaldılması	10
Ayaq pəncəsinin bütün barmaqlarının amputasiyası	25
Ayaq pəncəsinin baş barmağı da daxil olmaqla dörd barmağın amputasiyası	20
Ayaq pəncəsinin dörd barmağının tam itirilməsi	10
Ayaq pəncəsinin baş barmağının tam itirilməsi	10
Ayaq pəncəsinin iki barmağının tam itirilməsi	5
Ayaq pəncəsinin, baş barmaqdan savayı bir barmağın amputasiyası	3

30.1.3. Sınıqlar:

	Omaba və ya çanaq sümüyünün sıniği (bud sümüyü və büzdümdən savayı):	
1	a) Çoxsaylı sıniqlar (ən azı biri ağır və biri tam) b) Bütün digər ağır sıniqlar c) Çoxsaylı sıniqlar, ən azı biri tam ç) Bütün digər sıniqlar	100 50 30 20
2	Omaba və dabanın sıniğı: a) Çoxsaylı sıniqlar (ən azı biri ağır biri tam) b) Bütün digər ağır sıniqlar c) Çoxsaylı sıniqlar, ən azı biri tam ç) Bütün digər sıniqlar	50 40 30 20
	Baldır, körpük sümüyü, topuq, dirsək oynağı, bazu və ya bazu önü sümüyünün sıniği (bilək daxil olmaqla, lakin mil	

	sümüyünün kəsik siniği istisna olmaqla):	
3	a) Çoxsaylı siniqlar (ən azı biri ağır və biri tam) b) Bütün digər siniqlar c) Çoxsaylı siniqlar, ən azı biri tam ç) Bütün digər ağır siniqlar	40 30 20 12
4	Aşağı çənənin siniği: a) Çoxsaylı siniqlar (ən azı biri ağır və biri tam) b) Bütün digər ağır siniqlar c) Çoxsaylı siniqlar, ən azı biri tam ç) Bütün digər siniqlar	30 20 16 8
5	Kürək, diz qapağı, döş sümüyü, əlin (barmaqlar və biləkdən savayı), ayaq pəncəsinin siniği (barmaqlar və dabandan savayı) siniği: a) Bütün digər ağır siniqlar b) Bütün digər siniqlar	20 10
6	Bazu öni mil sümüyünün klassik siniği: a) Ağır siniqlar b) Bütün digər siniqlar	20 10
7	Onurğa sütununun siniqları (büzdümdən savayı bütün fəqərələr): a) Bütün kompresyon siniqlar b) Bütün tinəbənzər, köndələn çıxıntılar və ya çanaq sümüyünün siniği d) Onurğa sütununun bütün digər siniqları	20 20 10
8	Bir və ya bir neçə qabırğanın, almacıq sümüyünün, büzdümün, yuxarı çənənin, burunun, bir və ya bir neçə ayaq barmaqlarının, bir və ya bir neçə əl barmaqlarının siniği: a) Çoxsaylı siniqlar (ən azı biri ağır və biri tam) b) Bütün digər ağır siniqlar c) Çoxsaylı siniqlar, ən azı biri tam ç) Bütün digər siniqlar	16 12 8 4

Xüsusi anlayışlar:

- İtirilmə: əl, ayaq pəncəsi, qol və ya ayağın itirilməsi, bədən üzvünün fiziki yolla ayrılması və ya onun funksiyalarının tam və ya daimi olaraq itirilməsi deməkdir;
- Eşitmə qabiliyyətinin itirilməsi: eşitmə qabiliyyətinin tam və bərpasız itirilməsi deməkdir;
- Nitqin itirilməsi: nitqin tam və ya bərpasız itirilməsi deməkdir;
- Gözün itirilməsi: görmə qabiliyyətinin tam və bərpasız olaraq itirilməsi deməkdir. Əgər göz korreksiyasından sonra görmə qabiliyyəti 3/60 və ya Snellen (Snellen) cədvəli üzrə bundan az olaraq qalırsa, belə hal baş vermiş hesab edilir.

Xüsusi müddəalar:

- Əl barmaqlarının (baş və şəhadət barmaqlarından savayı) və ayaq pəncəsinin barmaqlarının (baş və qədər haqq verir; barmaqdan savayı) anklilozu bu bədən üzvlərinin itirilməsi üzrə ödənilməli olan ödənişin yalnız 50%-ə qədər haqq verir;
 - Əgər siğorta olunan solaxaydırısa və bunun ərizə formasında qeyd etmiş və ya rəsmi olaraq solaxay nisbətlərinin yerləri dəyişdiriləcəkdir.
- 30.2. Əmək qabiliyyətinin müvəqqəti ümumi itirilməsi zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinin siğorta zamanı hər bir siğorta olunana münasibətdə 75%-ni aşmamaq şərtlə əmək qabiliyyətinin müvəqqəti itirilməsinin hər gününə görə - 30 (otuz) manat məbləğində siğorta ödənişi veriləcək.
- 30.3. Yaniqların olması halında siğorta ödənişi, bu maddənin 30.1.2-ci bəndində müəyyən edilmiş əllilik dərəcələri əsasında verilir.

Maddə 31. Fərdi qəza hadisəsinin nəticələrinin təzahür müddəti

- 31.1. Ölüm bədbəxt hadisənin baş verdiyi andan 12 ay müddətində baş verərsə, bədbəxt hadisə nəticəsində baş vermiş ölüm hesab olunur.
- 31.2. Əmək qabiliyyətinin daimi itirilməsinə görə ödəniş o halda verilir ki, əmək qabiliyyətinin itirilməsi bədbəxt hadisənin baş verdiyi andan 12 ay müddətində baş vermiş olsun və 12 ay ərzində davam etsin.

Maddə 32. Siğorta müqaviləsində göstəriləməyən bədən xəsarətləri

Siğorta müqaviləsində göstəriləməyən bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin hər hansı xəsarətlərinin Siğorta olunanın məşğulliyət növü nəzərə alınmadan, həmin bədən müqaviləsində göstərilmiş bədən xəsarətlərinin Siğorta olunanın ümumi əmək qabiliyyətinin itirilməsinə təsiri dərəcəsinin, bu Siğorta itirilməsinə təsiri dərəcəsi ilə müqayisə etmək yolu ilə müəyyən edilərək analoji qaydada veriləcəkdir.

Maddə 33. Bir neçə xəsarət üzrə siğorta ödənişi

- 33.1. Bir bədbəxt hadisə nəticəsində eyni vaxtda bir neçə bədən xəsarəti alınsa, siğorta ödənişinin həcmi xəsarət üçün nəzərdə tutulmuş siğorta ödənişi hissələrinin cəmləşdirilməsi yolu ilə müəyyən olunur.
- 33.2. Bir və ya bir neçə bədbəxt hadisə nəticəsində bədənin bir neçə ayrı hissəsinin (bilək, əl, pəncə, ayaq) aldığı xəsarətə münasibətdə ödənişin ümumi məbləği bədənin bütün hissələrindən istifadə imkanlarının itirilməsi və ya fiziki olaraq itirilməsi zamanı verilən siğorta ödənişi məbləğini aşa bilməz.

Maddə 34. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə siğorta ödənişi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş yalnız həmin siğorta hadisəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinin tam vaxtı müəyyən olunduqdan sonra həyata keçirilir.

Maddə 35. Siğorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Siğorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Siğortalı bədbəxt hadisənin baş verməsi faktını, həmçinin, bədbəxt hadisə nəticəsində Siğorta olunanın həyat və sağlamlığına vurulan ziyanın həcmini göstərən bütün sənədləri, o cümlədən aşağıdakı sənədləri Siğortaçıya təqdim etməlidir:

- 35.1. Siğorta hadisəsi haqqında yazılı ərizə;
- 35.2. Siğorta müqaviləsinin (Siğorta şəhadətnaməsinin) əslisi;
- 35.3. Siğorta hadisəsinin baş verməsini faktını təsdiq edən sənədlər, o cümlədən:
- 35.3.1. Əmək qabiliyyəti müvəqqəti itirildikdə - əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi;
- 35.3.2. Əmək qabiliyyəti daimi itirildikdə - Tibbi Sosial Ekspert Komissiyasının arayışı;
- 35.3.3. Ölüm zamanı - VVAQ orqanının arayışı aid edilir.

Maddə 36. Siğorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri

- 36.1. Siğortaçı siğorta ödənişini Siğorta olunana və ya onun qanunu vərəsələrinə ödəyir.
- 36.2. Siğorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası bu Qaydalara əsasən bağlanan Siğorta müqaviləsi ilə müəyyən edilir.
- 36.3. Siğorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduğu halda, siğorta ödənişi azadolma məbləği çıxılmaqla ödənilir.
- 36.4. Siğorta ödənişinin verilməsi zamanı Siğortaçı siğorta ödənişi məbləğindən Siğortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş siğorta haqqı məbləğini tutmaq hüququna malikdir.
- 36.5. Siğortaçı bu Qaydalarda 35-ci maddəsində sadalanan sənədlərdən sonuncusunu aldıqdan sonra 7 (yeddi) iş günü ərzində siğorta ödənişini verməli, yaxud da siğortalıya, siğorta olunana və ya faydalanan şəxsə siğorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilməlidir.
- 36.6. Qanunvericilikdə və ya bu Qaydalarda nəzərdə tutulmuş əsaslar aşkar olunduqda və ya əmələ gəldikdə, Siğortaçı verilmiş siğorta ödənişinin geri qaytarılması tələbini irəli sürmək hüququna malikdir.

Maddə 37. Siğorta ödənişinin verilməsindən imtinanın əsasları

- Əgər Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istanilan zərərlərin bu siğorta ilə əvəzi ödənilmir və siğorta ödənişinin verilməsindən imtina edilir.
- 37.1. Bu Qaydaların 23.1 və 26.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən siğorta predmeti və (və ya) siğorta hadisəsi barəsində Siğortalının Siğortaçığı qəsdən yanlış məlumat verməsi nəticəsində Siğortaçının siğorta riskini qiymətləndirmək, həmçinin siğorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
- 37.2. Siğortalının və ya Siğorta olunanın siğorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə siğorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
- 37.3. Siğorta müqaviləsi və ya qanunla hərbi risklərin siğortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
- 37.4. Baş vermiş hadisənin Siğorta müqaviləsinə görə siğorta hadisəsi hesab edilməməsi;
- 37.5. Siğorta hadisəsinin siğorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında siğorta haqqı ödənilməmiş olduqda;
- 37.6. Siğorta hadisəsinin siğorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra baş verməsi halında siğorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
- 37.7. Siğorta hadisəsinin bu Qaydaların 16.1-ci bəndində nəzərdə tutulmuş halda Siğortaçının müəyyən hissəsi ödənilməmiş olduqda;
- 37.9. Siğortalı tərəfindən siğorta hadisəsinin baş verməsinə və ya zərərin həcmiin artmasına gətirib çıxaran, siğorta müqaviləsinə, bu qaydaya və ya qanunvericiliyi əsasən ona həvalə edilən öhdəlik və şərtləri yerinə yetirmədiyi təqdirdə Siğortaçının verməməyə haqlı olduğu siğorta ödənişinin məbləği belə yerinə yetirilməmənin siğorta hadisəsinin baş verməsinə və ya zərərin həcmiin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır.

Maddə 38. Siğorta ödənişinin verilməsindən imtina müddəti

Bu qaydaların 35-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun siğortaçuya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq siğortaçı siğorta ödənişini verməli, yaxud siğortaliya, siğorta olunana və ya faydalanan şəxsə siğorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

Maddə 39. Siğorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti

Siğorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 40. Mübahisələrin həlli qaydası

Bu Qaydalar əsasında bağlanmış siğorta müqaviləsində irəli gələn mübahisələr Siğortaçı ilə Siğortalı arasında danışqlar yolu ilə, tərəflər razılığı gələ bilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.

Maddə 41. Tarif dərəcələrinin əsaslandırılması

Tarif dərəcələri əsaslandırıllarkən əvvəlcə netto dərəcələr hesablanır. Netto dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:

1. Siğorta hadisəsinin baş verməsi ehtimalı - $(q)=0.02$;
2. Bir siğorta müqaviləsi üzrə orta siğorta məbləği - $(So)=20\ 000\ AZN$;
3. Bir siğorta hadisəsi üzrə orta siğorta ödənişi - $(Sö)=3\ 000\ AZN$;
4. Bağlanacaq siğorta müqavilələrinin sayı - $(n)=600$;
5. Netto dərəcə - (Tn) ;
6. Netto dərəcənin əsas hissəsi - $(Tə)$;
7. Risk üstəliyi - (Tr) ;

Netto dərəcənin əsas hissəsi 100 AZN siğorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:

$$(Tə) = 100 \times (q) \times (Sö) / (So) = 100 \times 0.02 \times 3000 / 20000 = 0.3\ AZN$$

Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0.98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:

$$(Tr) = 1.2 \times (Tə) \times a \times ((1-(q)) / ((n) \times (q)))^{1/2} = 1.2 \times 0.3 \times 2 \times ((1-0.02) / (0.02 \times 600))^{1/2} = 0.21 \text{ AZN}$$

$$(Tn) = (Tə) + (Tr) = 0.3 + 0.21 = 0.51 \text{ AZN}$$

Tarif dərəcəsinin strukturu: netto dərəcə - 60%, yükləmə - 40%. O cümlədən işlərin aparılması xərci 35%, tarif mənfəəti-5%.

Brutto dərəcəni (Tb) ilə işaretə edək. Onda brutto dərəcənin hesablanması düsturuna əsasən

$$(Tb) = (Tn) / (1-f) = 0.51 / (1-0.4) = 0.51 / 0.6 = 0.85 \text{ AZN}$$

Baza tarif dərəcəsi aşağıda qeyd olunan meyyarlara əsasən azaldılır və ya artırılır. Nəticədə yekun tarif dərəcəsi 0.02%-11% aralığında dəyişir:

Meyyar	Əmsal
Sığortalının (sığorta olunanın) fəaliyyət sahəsi	0.8 - 5
Təminatın əhatə dairəsi	0.9 - 2.5
Əlavə sığorta təminatının(ların) tədbiqi	1 - 1.5
Sığorta məbləği	0.8 - 2
Yaş	0.9 - 3
Qrup halında sığorta zamanı sığorta olunanların sayı	0.5 - 1
Zərərlik tarixçəsi	0.8 - 5